

AZƏRBAYCAN RESPUBLİKASI

AUDİTORLAR PALATASI SƏDRİNİN

SƏRƏNCAMI

Bakı şəhəri

№ 1/13

15 aprel 2016-cı il

İqtisadi islahatların həyata keçirilməsində müstəqil auditin rolunun gücləndirilməsi barədə

Son dövrlərdə ölkədə iqtisadi islahatların sürətləndirilməsi, dövlət idarəetmə strukturlarının təkmilləşdirilməsi, şəffaflığın artırılması, qeyri-neft sektorunun inkişaf etdirilməsi və əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində Azərbaycan Respublikası Prezidenti tərəfindən təsdiq edilmiş bir sıra normativ hüquqi aktlarda auditin daha geniş tətbiqini nəzərdə tutan müddəaların reallaşdırılmasını və bu sahədə müstəqil audit qarşısında duran vəzifələrin icrasını təmin etmək məqsədilə **qərara alıram:**

1. 2016-cı il 11 aprel tarixdə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin nizamnaməsində, “Ərzaq məhsullarının tədarükü və təchizati” Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamında, Azərbaycan Respublikası Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin yaradılması və fəaliyyətinin təşkili haqqında Azərbaycan Respublikası Prezidentinin fərmanında, ölkə Prezidentinin 2016-cı il 26 fevral, 9 və 10 mart tarixli müvafiq fərmanları ilə bir sıra istehsal və xidmət strukturlarında müstəqil auditin tətbiq sahəsinin genişləndirilməsi ilə əlaqədar müddəaların nəzərdə tutulmasını, habelə Azərbaycan Respublikası Prezidentinin Nazirlər Kabinetinin 2016-cı ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı çıxışında şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə istiqamətində qoyduğu vəzifələrin icrasını təmin etmək üçün beynəlxalq təcrübə nəzərə alınmaqla müstəqil audite dair zəruri metodik-normativ bazanın yaradılması və onun audit praktikasında tətbiqinə nail olunması məqsədilə aşağıdakı tərkibdə işçi qrup yaradılsın:

İşçi qrupunun rəhbəri:

Nəcəf Talıbov

- Palata sədrinin elmi-metodik məsələlər üzrə müşaviri;

İşçi qrupunun üzvləri:

Maarif Abbasov

- Auditorlar Palatasının Hüquqi təminat və standartlaşdırma idarəsinin rəisi;

Namiq Abbaslı

Auditorlar Palatasının Şurası yanında Beynəlxalq standartlar üzrə komitənin sədri;

Vəli Rəhimov

- Auditorlar Palatasının Maliyyə və təsərrüfat idarəsinin rəisi

Elnur İbrahimov

- Auditorlar Palatasının Şurası yanında Qanunvericilik və hüquqi məsələlər üzrə komitənin sədri;

Zamin Hüseynov

- Auditorlar Palatasının Şurası yanında Milli auditə dəstək üzrə komitənin sədri;

Fəxri Mustafayev

- Auditorlar Palatasının Şurası yanında Metodik komitənin sədri;

2. İşçi qrupuna tapşırılsın ki, bu sərəncamın 1-ci bəndinə uyğun olaraq müvafiq metodik bazanın yaradılması və tövsiyələrin hazırlanmasına dair təkliflərini 2 (iki) həftə müddətində təqdim etsinlər.

3. Bu sərəncamın icrasına nəzarət Palata Aparatının rəhbəri Qəşəm Bayramova tapşırılsın.

PALATANIN SƏDRİ

V.NOVRUZOV